

Bakıda Qətər Mədəniyyəti Günləri



الأسبوع الثقافي القطري

**Qətər
Mədəniyyəti Günləri**

13-10 أبريل 2025
أذربيجان

10-13 aprel, 2025-ci il

Bu gün Bakıda Qətər Mədəniyyəti Günləri başlanır. Mədəniyyət Nazirliyindən aldığımız xəbəərə görə, saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalligrafiya sənəti nümunələri təqdim olunacaq. Gün ərzində həmin ərazidə Qətdən gəlmiş musiqi qrupları konsertlər verəcək.

Heydər Əliyev Mərkəzində isə Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Ondan bir neçə il əvvəl isə ölkəmizdə ilk dəfə Qətər Mədəniyyəti Günləri keçirilib.

Bakıda Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.

XQ